



Azərbaycan sığorta sektorunun səsi — müstəqil sığorta qəzeti
AZƏRBAYCAN · TÜRKİYƏ · ŞİMALİ KİPR TÜRK RESPUBLİKASI

MANŞET · AQRAR SİĞORTA

Sel basan günəbaxan sahələrinə 235 min manat ödənilib

Aqrar Sığorta Fondu Ağsu, Hacıqabul və Samux rayonlarında sel-subasma nəticəsində günəbaxan əkinlərinə dəyən zərərə görə ödəniş edib. Ölkədə 13 min hektardan artıq ərazidə günəbaxan əkilir; sahələrin böyük hissəsi iqlim riskinin yüksək olduğu regionlardadır. Sığorta haqqının yarısını dövlət qarşılayır, tarif isə regiona görə dəyişir.

Aqrar Sığorta Fondu (ASF) Ağsu, Hacıqabul və Samux rayonlarında sel-subasma nəticəsində günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat ödəniş edib. Ödəniş 18 sentyabr 2026-cı ildə açıqlanıb.

“Report”un Fonda istinadən verdiyi məlumata görə, hazırda ölkədə 13 min hektardan artıq ərazidə günəbaxan əkilir. Sahələrin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır; bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır.

Fondun qiymətləndirməsinə görə, bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.

Sığorta artıq subsidiyanın şərtidir

Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. Buna əsasən, 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün ərazi sığortalanmalıdır.

Yəni sığorta burada könüllü məhsul deyil, dövlət dəstəyinə çıxışın ilkin şərtidir. Bu, əhatəni genişləndirmək üçün seçilmiş mexanizmdir: subsidiyaya ehtiyacı olan fermer eyni zamanda sığortalı fermerə çevrilir.

BU NÖMRƏNİN XÜLASƏSİ

Dörd açıqlama, dörd rəqəm: 235 min manat ödəniş, 905.265 manatlıq tender, 116,6 milyon manat müavinət, bir beynəlxalq üzvlük. Dördü də açıqlanıb. Dördündə də rəqəmi oxumağa imkan verən məxrəc yoxdur.

BU NÖMRƏDƏ

Xəbər · Günəbaxan tarifi regiona görə 6,8 manatdan 12,2 manata qalxır

Xəbər · Sosial sığorta müavinətləri səkkiz ayda 116,6 milyon manata çatıb

Xəbər · Mərkəzi Bank binalarını sığortaladı; tenderin qalibi “PAŞA Sığorta”

Xəbər · Mərkəzi Bank Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Müəllif · Rəqəm var, məxrəc yoxdur

Reklam · EURO Bağımsız Denetim · Künyə

GÜNƏBAXAN SİĞORTASI — RƏQƏMLƏRLƏ

Sel zərərinə görə ödəniş	235 min manat
Ölkədə günəbaxan sahəsi	13 min hektardan artıq
Subsidiya üçün sığorta həddi	7 hektardan artıq
Sığorta haqqının dövlət payı	%50
Tarif aralığı (1 000 manat üçün)	6,8 – 12,2 manat

Ödəniş edilən rayonlar: Ağsu, Hacıqabul, Samux.

sigortaninsesi.com-da

Beş ölkə. Beş dil. Brendiniz hamısında.

Agentin, brokerin, ekspertin və şirkət rəhbərinin hər gün oxuduğu xəbərlərin yanında — beş ayrı nəşr, hər biri öz dilində.

TÜRKİYƏ

Türkçə

ŞİMALİ KİPR

Türkçə

KİPR RESPUBLİKASI

Yunanca

LİVANİngiliscə
İngiliscə · Ərəbcə**AZƏRBAYCAN**

Azərbaycan dili

Reklamınız ölkə üzrə seçilir — Livana verdiyiniz reklam Livan səhifələrində çıxır.

REKLAM SAHƏSİ

01

Ana səhifədə, xəbər səhifələrində, arxivdə və alət səhifələrində.

02

Böyük ekranda 970×250, telefonda 300×250 banner. Səssiz və 15 saniyəni keçməyən video banner də olar.

03

Ölçülər sektorda geniş yayılmış ölçülərdir: hazır banneriniz dəyişiklik olmadan yerləşir.

OXUCUNU SAYTA GƏTİRƏN ALƏTLƏR

Kasko Dəyər Siyahısı

sigortaninsesi.com/arac/kasko-degeri

Türkiyə Sığorta Birliyinin siyahısı ilə model ili, marka və model üzrə avtomobilin kasko dəyəri və keçən aya nisbətən dəyişməsi.

DASK Təminat Kalkulyatoru

sigortaninsesi.com/arac/dask-teminat

İcbari zəlzələ sığortası tam zərərdə nə ödəyir? Sığorta məbləği, azadolma və ödəniləcək məbləğ.

Məlumat Mərkəzi

sigortaninsesi.com/veri

Sığorta haqları, satış kanalları, DASK tarifi və arbitraj məlumatları; mənbəyi və dövrü ilə.

Mənbə Arxivi

sigortaninsesi.com/kaynak

Xəbərlərin əsaslandığı sirkulyar, Türkiyə Rəsmi Qəzeti, qayda və hesabatlar; birbaşa keçidlə.

Alətlərdəki məlumatlar Türkiyə bazarına aiddir.

PRİNSİPİMİZ

Manşet satılıq deyil. Təqdimat yazıları həmişə «Təqdimat» etiketi ilə dərc olunur. Oxucumuzun etibarı, reklamınızın da dəyəridir.

Egemen Bağdaş

BAŞ REDAKTOR

SAHƏLƏR · NÜMUNƏ YERLƏŞDİRMƏLƏR · QIYMƏTLƏR

sigortaninsesi.com/reklam

info@sigortaninsesi.com · +90 543 254 02 60

Tarif riskə görə dəyişir


Sığorta haqqının 50 faizini dövlət qarşıladığına görə fermerlər cüzi ödəniş edib əkin sahələrini sığortalaya bilirlər.

Fondun verdiyi nümunəyə görə, 1 000 manatlıq günəbaxanı sığortalamaq Mərkəzi Aran və Salyan-Şirvan regionlarında 6,8 manata, Lənkəran-Astara regionunda 7,1 manata, Dağlıq Şirvan regionunda 8,3 manata başa gəlir. İqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında isə fermer 12,2 manat ödəniş etməlidir.

1 000 manatlıq təminat üçün fermerin ödədiyi məbləğ

Region	Ödəniş	Təminata nisbətən
Mərkəzi Aran · Salyan-Şirvan	6,8 manat	%0,68
Lənkəran-Astara	7,1 manat	%0,71
Dağlıq Şirvan	8,3 manat	%0,83
Qarabağ · Gəncə-Daşkəsən · Qazax-Tovuz	12,2 manat	%1,22

Məbləğlər Fondun nümunəsindən götürülüb. Sağdakı nisbət 1 000 manatlıq təminat əsasında qəzet tərəfindən hesablanıb. Açıqlamanın ifadəsi bu məbləğlərin fermerin öz payı olduğunu göstərir; dövlətin qarşıladığı hissə ilə birlikdə ümumi sığorta haqqı bunun iki misli olur.



Təminatın əhatəsi

Bu ödəniş müqabilində aqrar sığorta mexanizmi günəbaxan sahələrini təbiət hadisələrindən sığortalayır: dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, vəhşi heyvan hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallar.

Ödənişə səbəb olan hadisə — sel-subasma — məhz bu siyahının içindədir. Yəni açıqlanan 235 min manat mexanizmin nəzəri təsviri deyil, işləyən hissəsinin nəticəsidir.

SİĞORTANIN SƏSİNİN DƏYƏRLƏNDİRMƏSİ

Xəbərin texniki baxımdan ən diqqətçəkən tərəfi tarifi regiona görə fərqlənməsidir. Eyni 1 000 manatlıq təminat üçün ən aşağı və ən yüksək region arasındakı fərq 6,8 manatdan 12,2 manata qalxır, yəni təxminən 1,8 dəfə. Bu, sığorta haqqının risk ölçüsünə bağlandığını göstərir və aqrar sığortada gözlənilən yanaşmadır.

Ödənişin həcmi qiymətləndirmək üçün isə bir məlumat çatışmır: 13 min hektarın nə qədəri sığortalıdır? Açıqlamada bu nisbət yoxdur. Sığortalı sahənin payı bilinmədən 235 min manatlıq ödənişin yüksək və ya aşağı olduğunu, mexanizmin zərəri nə dərəcədə qarşıladığını demək mümkün deyil.

Sığortanın subsidiya şərtinə bağlanması əhatəni sürətlə genişləndirən üsuldur. Bunun müqabilində gözlənilən, sığortalı sahə nisbətinin və ödənilən zərər məbləğinin müntəzəm dərc edilməsidir.

Sosial sığorta haqları hesabına verilən müavinətlər səkkiz ayda 116,6 milyon manata çatıb

Dövlət Sosial Müdafiə Fondu 2026-cı ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 116,6 milyon manat ödənildiyini bildirib. Məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və yaxud 4,7 faiz çoxdur.

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər 2026-cı ilin ilk səkkiz ayında 116,6 milyon manata çatıb. “Report”-un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və yaxud 4,7 faiz çoxdur. Məlumat 18 sentyabr 2026-cı il tarixini daşıyır.

SƏKKİZ AYLIQ MÜAVİNƏT ÖDƏNİSLƏRİ

Göstərici	Məbləğ
2026-cı il yanvar-avqust	116,6 mln manat
2025-ci il yanvar-avqust (hesablanmış)	111,4 mln manat
Fərq	+5,2 mln manat
Dəyişmə	+%4,7

Ötən ilin göstəricisi açıqlanan məbləğ və fərqdən çıxılmaqla qəzet tərəfindən hesablanıb; Fondun açıqlamasında ayrıca verilməyib. Səkkiz aylıq məbləğin aylıq ortası təxminən 14,6 milyon manat edir.

Açıqlanmayanlar

Açıqlamada müavinətlərin növlər üzrə bölgüsü yoxdur. Hansı müavinət maddəsinin nə qədər təşkil etdiyi, səkkiz aylıq məbləğin daxilində necə bölündüyü bildirilməyib.

Müavinətdən yararlanan şəxslərin sayı da açıqlanmayıb. Açıqlanan iki göstərici səkkiz aylıq ümumi ödəniş məbləği və ötən ilə nisbətən dəyişmə faizidir.

Açıqlanan	Açıqlanmayan
Səkkiz aylıq ümumi ödəniş məbləği · ötən ilin eyni dövrünə nisbətən dəyişmə faizi və məbləği.	Müavinət növləri üzrə bölgü · yararlanan şəxslərin sayı · orta ödəniş məbləği · qiymət artımı ilə müqayisə.

SİĞORTANIN SƏSİNİN DƏYƏRLƏNDİRMƏSİ

4,7 faizlik artımın nə demək olduğu təkbəşinə oxunduqda aydın deyil. Artımın mənbəyi müavinət alan şəxslərin sayının artması da ola bilər, müavinət məbləğlərinin yenilənməsi də. Açıqlama bu ikisini ayırmır.

Eyni şəkildə, artımın həmin dövrdəki qiymət artımı ilə müqayisəsi aparılmadığına görə ödənişlərin real olaraq artdığını da demək olmaz. Nominal artım tək başına istiqamət göstərmir.

Sosial sığorta qolunun ödəniş həcmi özəl sığorta məhsullarının hansı boşluğu dolduracağını müəyyən edən əsas göstəricidir; buna görə maddələr üzrə dərc olunması sektor üçün də əhəmiyyətlidir.

Mərkəzi Bank binalarını və avadanlığını sığortalatdı: tenderin qalibi 905.265 manatla “PAŞA Sığorta”

Azərbaycan Mərkəzi Bankı binaların və avadanlığın sığortalanması üzrə açıq tenderə yekun vurub. Tenderin qalibi “PAŞA Sığorta” ASC olub; qalib şirkətə 905.265 manat ödəniləcək. Nəticə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsilə açıqlanıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) binaların və avadanlığın sığortalanması ilə bağlı açıq tenderin nəticələrini açıqlayıb. Tenderin qalibi “PAŞA Sığorta” ASC olub.

“Report”-un Dövlət Satınalmalarının Vahid İnternet Portalına istinadən verdiyi məlumata görə, tenderin qalibinə 905.265 manat ödəniləcək. Məlumat 15 sentyabr 2026-cı il tarixini daşıyır.

Tenderin predmeti

Tender bankın öz binalarının və avadanlığının sığortalanmasını əhatə edir. Yəni söhbət tənzimləmə və ya nəzarət tədbirindən deyil, qurumun öz əmlakı üçün bazardan sığorta təminatı almasından gedir.

Bu ayırma xırda görünə bilər, amma vacibdir: Mərkəzi Bank sığorta bazarının nəzarətçisi olmaqla yanaşı, həmin bazardan xidmət alan müştəridir. Bu xəbərdə qurum ikinci rolda çıxış edir.

Xəbərdə tenderin müddəti, təminatın əhatəsi və sığorta məbləği kimi təfərrüatlara yer verilməyib; açıqlanan yeganə rəqəm qalib şirkətə ödəniləcək məbləğdir.

Bilinən

Tenderin açıq keçirildiyi · qalibin adı · qalibə ödəniləcək məbləğ: 905.265 manat · nəticənin dövlət satınalma portalında dərc olunduğu.

Bilinməyən

Müqavilənin müddəti · təminatın əhatəsi və istisnalar · sığorta məbləği, yəni sığortalanan əmlakın dəyəri · iştirakçı sayı və digər təkliflər.

SİĞORTANIN SƏSİNİN DƏYƏRLƏNDİRMƏSİ

Tenderin açıq qaydada keçirilməsi və nəticənin dövlət satınalma portalında dərc olunması prosesin izləmə bilən olması deməkdir. Bu, dövlət qurumlarının sığorta alışırlarında gözlənilən minimum şəffaflıqdır və yerinə yetirilib.

Rəqəmin təkbəşinə qiymətləndirməyə imkan vermədiyini də qeyd etmək lazımdır. 905.265 manatın yüksək və ya aşağı olduğunu yalnız sığortalanan əmlakın dəyəri və təminatın əhatəsi bilindikdə demək olar; bu iki məlumat açıqlamada yoxdur.

Əmlak sığortasında qiymətin oxunaqlı olması üçün lazım olan nisbət sadədir: haqqın sığorta məbləğinə nisbəti. Bu nisbət olmadan rəqəm yalnız bir xərc sətridir.

Mərkəzi Bank Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Azərbaycan Mərkəzi Bankı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı nəzdindəki Dayanıqlı Sığorta Forumuna üzv olub. Üzvlük banka digər ölkələrin sığorta nəzarətçiləri ilə əməkdaşlıq və forumun işçi qruplarında təmsil olunmaq imkanı verir.

Azərbaycan Mərkəzi Bankı 14 sentyabr 2026-cı il tarixli məlumatı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna (Sustainable Insurance Forum — SIF) üzv qəbul olunduğunu bildirib.

Bankın açıqlamasına görə, üzvlük çərçivəsində dünyanın müxtəlif ölkələrinin sığorta nəzarətçiləri və tənzimləyiciləri ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təcrübə və bilik mübadiləsində iştirak etmək, eləcə də forumun işçi qrupları və müzakirələrində təmsil olunmaq imkanı əldə edilib.

Üzvlüyün əsası

Açıqlamada üzvlüyün iki istiqaməti vurğulanıb. Birincisi, Mərkəzi Bankın sığorta sektorunda dayanıqlılığın və iqlim risklərinə qarşı davamlılığın gücləndirilməsi ilə bağlı beynəlxalq təşəbbüslərə töhfə verə bilməsi.

İkincisi, qabaqcıl beynəlxalq təcrübənin ölkənin sığorta sektorunun inkişafında tətbiqi imkanlarının genişlənməsi.

Forum nədir

Açıqlamada forumun kimliyi də təsvir edilib: Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü və Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) dəstəyi ilə 2016-cı ildə yaradılıb.

Forum sığorta sektorunda dayanıqlılıq məsələlərinin, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı risklərin sığorta nəzarəti çərçivəsində nəzərə alınması üzrə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi platforması kimi müəyyən edilir. Forum sığorta tənzimləyiciləri və nəzarət orqanlarını bir araya gətirməklə, dayanıqlı inkişaf sahəsində sektorun üzləşdiyi kritik çağırışların aradan qaldırılması istiqamətində birgə fəaliyyəti təşviq edir.

Forumun öz məlumatına görə platforma 2016-cı ildə BMT təşəbbüsü ilə, IAIS dəstəyi ilə qurulub; katiblik funksiyası hazırda BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilir.

SİĞORTANIN SƏSİNİN DƏYƏRLƏNDİRMƏSİ

Üzvlük nəzarət orqanının iqlim riskini öz gündəminə yazdığını göstərən institusional addımdır. Sığorta nəzarətində iqlim riski artıq yalnız təminat mövzusu deyil, ödəmə qabiliyyəti və ehtiyat hesabı ilə də bağlı başlıqdır.

Üzvlüyün nəticəsi isə ölkə daxilindəki məlumatla ölçüləcək. Forumun formalaşdırdığı yanaşmanın Azərbaycanda tətbiq olunub-olunmadığını iqlim mənşəli zərərlərin hansı sinifdə nə qədər məbləğ yaratdığının müntəzəm dərc edilməsi göstərə bilər.

Bu nömrədəki aqrar xəbər həmin ölçmənin nə qədər yaxın mövzu olduğunu göstərir: sel-subasma zərəri ödənilib, amma sığortalı sahənin payı bilinmədiyi üçün iqlim riskinin bazara düşən çəkisi hesablanı bilmir.

MÜƏLLİF YAZISI

**Kərim Bağdaş**
Təsisçi

Rəqəm var, məxrəc yoxdur

Bu nömrədəki dörd xəbərin dördü də bir rəqəmlə gəlir. Dördündə də həmin rəqəmi oxumağa imkan verən ikinci rəqəm əskikdir.

Bir həftə ərzində dörd açıqlama gəldi. 235 min manat ödəniş. 905.265 manatlıq tender. 116,6 milyon manat müavinət. Bir də beynəlxalq foruma üzvlük. Hamısı rəsmi mənbədən, hamısı vaxtında, hamısı açıq. Bu, on il əvvəlki mənzərə ilə müqayisədə irəli addımdır və bunu danmaq haqsızlıq olar.

Amma dördünü yan-yana qoyanda ortaq bir cəhət görünür. Hər dördündə də surət var, məxrəc yoxdur.

Riyaziyyatdan bir misal: “235 min manat” bir surətdir. Onu oxumaq üçün altına nə yazılmalıdır? Sığortalı sahə. 13 min hektarın nə qədəri sığortalıdır — 2 min, yoxsa 11 min? Bu iki cavab eyni rəqəmə tamamilə fərqli məna verir. Birinci halda mexanizm kiçik bir dairədə işləyir; ikinci halda geniş bir əhatədə az zərər baş verib. Məxrəc olmadan hansının doğru olduğunu bilmirik.

Şəffaflıq rəqəmi açıqlamaqla bitmir. Şəffaflıq, açıqlanan rəqəmi oxunaqlı edən ikinci rəqəmi də verməkdir.

Tender xəbərində də eyni boşluq var. 905.265 manat — nəyin müqabilində? Sığortalanan əmlakın dəyəri nə qədərdir? Əmlak sığortasında qiymətin mənalı olub-olmadığını göstərən yeganə nisbət budur: haqqın sığorta məbləğinə nisbəti. Bu nisbət verilməyəndə rəqəm nə bahalıdır, nə ucuz; sadəcə bir xərc sətiridir.

Sosial sığorta müavinətlərində isə məxrəc iki dənədir. Birincisi adam sayı: 116,6 milyon manat neçə nəfərə paylanıb? İkincisi qiymət artımı: 4,7 faizlik artım eyni dövrdəki qiymət artımından yuxarıdırsa, real artımdır; aşağıdırsa, adı artım olan bir azalmadır. Bu iki məlumat olmadan faiz yalnız bir istiqamət oxu kimi görünür, halbuki istiqaməti belə göstərmir.

Dördüncü xəbər — foruma üzvlük — rəqəm daşımır, amma eyni məntiqin içindədir. İqlim riski gündəmə yazıldı. Yaxşı. Bəs ölkədə iqlim məşəli zərərlər hansı siniflərdə nə qədər məbləğ yaradır? Bu sual cavabsız qaldıqca üzvlük bir niyyət bəyanı olaraq qalır. Niyyət pis şey deyil; sadəcə ölçülə bilməz.

Dörd rəqəm, dörd əskik məxrəc

Tələb etdiyimiz şeyin nə qədər sadə olduğunu göstərmək üçün dördünü bir cədvəldə yığdım. Sağ sütunda yazılanlar yeni araşdırma deyil; açıqlamanı verən qurumun onsuz da əlində olan məlumatlardır.

Açıqlanan rəqəm və onu oxunaqlı edəcək məlumat

Açıqlanan	Çatışmayan məxrəc
235 min manat sel ödənişi	Sığortalı günəbaxan sahəsinin 13 min hektara nisbəti
905.265 manatlıq tender	Sığortalanan əmlakın dəyəri və təminatın əhatəsi
116,6 milyon manat müavinət	Yararlanan şəxslərin sayı, növlər üzrə bölgü, qiymət artımı ilə müqayisə
Dayanıqlı Sığorta Forumuna üzvlük	İqlim mənşəli zərərlərin siniflər üzrə məbləği

Cədvəl bu nömrədəki dörd xəbər əsasında qəzet tərəfindən tərtib edilib.

Niyə israr edirik

Kimsə deyə bilər: bunlar xırda tələblərdir, əsas odur ki, məlumat açıqlanır. Razı deyiləm. Çünki natamam rəqəmin bir yan təsiri var — oxucuda təsəvvür yaradır, amma bilik yaratmır.

235 min manatı oxuyan fermerdə belə bir hiss qalır: “demək, sistem işləyir”. Bəlkə də işləyir. Bəlkə də işləyir, amma onun sahəsinə əhatə etmir. Fərqi bilmək üçün lazım olan bir cümlədir: sığortalı sahənin payı. Bir cümlə.

Eyni şey sektor üçün də doğrudur. Sığorta şirkəti məhsul qurarkən, broker portfel planlayarkən, aktuari tarif hesablayarkən açıqlanmış nisbətlərə baxır. Nisbət olmayanda hər kəs öz təxminini qurur və bazar ortağ bir ölçüdən məhrum qalır.

Bunu bir qüsür kimi yox, bir mərhələ kimi görürəm. Açıqlama mədəniyyəti qurulub — bu, çətin hissədir və artıq arxada qalıb. İndi qalan hissə daha asandır: açıqlanan hər rəqəmin yanına onu oxunaqlı edən ikinci rəqəmi qoymaq.

Bir rəqəm tək başına xəbərdir. İki rəqəm ölçüdür. Fərq də elə buradadır.

Kərim Bağdaş · Təsisçi

SİĞORTANIN SƏSİ · AZƏRBAYCAN BURAXILIŞI

Sektor xəbərlərini rəqəmi ilə birlikdə oxuyun. Hər buraxılışda açıqlanan göstərici, hesablanan nisbət və çatışmayan məlumat ayrıca göstərilir.



TÜRKİYƏDƏ ŞİRKƏTİNİZİ AÇAR TESLİM QURURUQ.

Azərbaycanlı sahibkarlar üçün Türkiyədə şirkət quruluşunun bütün mərhələlərini — qeydiyyatdan vergi və bank hesabına, mühasibatlıqdan icazələrə qədər — bir əldən həyata keçiririk.



AÇAR TESLİM XİDMƏTLƏR

Şirkət qeydiyyatı (LTD / A.Ş.)

Mühasibatlıq və aylıq bəyannamələr

Vergi nömrəsi və vergi dairəsi

İş icazəsi və yaşayış icazəsi

Bank hesabının açılması

ƏDV və vergi optimizasiyası

Ticarət sicili və notarial işlər

Dövlət təşviqləri və dəstəklər

Ünvan və ofis həlləri

Hüquqi və korporativ məsləhət

NİYƏ EURO?

Tək ünvan

Bütün mərhələlər bir əldən; ayrı-ayrı qurumlarla məşğul olmursunuz.

Sürətli quruluş

Qısa müddətdə fəaliyyətə hazır şirkət.

Uzaqdan idarə

Prosesin böyük hissəsi Azərbaycandan, gəlmədən tamamlanır.

Tam qanuni uyğunluq

Türk qanunvericiliyinə tam uyğun struktur.

Quruluşdan sonra dəstək

Mühasibatlıq və illik öhdəliklərdə davamlı yanınızda.

AZƏRBAYCANDAN TÜRKİYƏYƏ — AÇAR TESLİM ŞİRKƏT

Ünvan: Ataköy 7-8-9-10. Kısım, Yüzücü Talat Yüzmen Sokak, Olimpiyat Sitesi D-12/A Blok, Bakırköy / İstanbul

Tel: +90 212 590 52 70 · **E-poçt:** info@eurodenetim.com



www.eurodenetim.com

Müstəqil sığorta qəzeti — Azərbaycan buraxılışı

NƏŞR MƏLUMATLARI

Nəşr: Sığortanın Səsi — Azərbaycan Sığorta Sektorunun Səsi

Təsisçi: Kərim Bağdaş

Baş Redaktor: Egemen Bağdaş

Tarix: 20 Sentyabr 2026 · Bazar

Yayılma coğrafiyası: Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası

Əlaqə: info@sigortaninsesi.com · sigortaninsesi.com

Nəşrin dövriliyi: Həftəlik · elektron buraxılış

Xəbər və təhlil mətnləri üçüncü şəxs dilində, açıq və yoxlanıla bilən mənbələrə əsaslanaraq hazırlanır. Nəşrin dəyərləndirmələri yalnız “Sığortanın Səsinin Dəyərləndirməsi” başlıqlı çərçivələrdə yer alır; müəllif yazıları yazarın şəxsi qiymətləndirməsidir və hüquqi rəy xarakteri daşımır. Nəşr tərəfindən aparılan nisbət hesablamaları məndə ayrıca göstərilir. İnzibati qərarlara dair xəbərlərdə fiziki şəxslərin adları verilmir. Məzmun konkret bir şirkət, qurum, şəxs və ya qrupu hədəf almır. Mənbə göstərilmədən sitat gətirilə bilməz.